



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ

Q Ə R A R

№ 5/5

Bakı şəhəri

07 fevral 2017-ci il

Akademik Budaq Budaqovun
90 illik yubileyi haqqında

2018-ci ilin fevral ayında Azərbaycanın müasir coğrafiyasının geomorfologiya, landşaftşünaslıq və toponimika sahəsi üzrə görkəmli alim, akademik Budaq Əbdüləli oğlu Budaqovun anadan olmasının 90 ili tamam olur.

Akademik Budaq Əbdüləli oğlu Budaqov 23 fevral 1928-ci il Ermənistanın Zəngibasar (indiki Masis) rayonunun Çobankərə kəndində anadan olmuşdur. O, 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirmişdir. O, 1955-ci ildə coğrafiya üzrə fəlsəfə doktoru, 1967-ci ildə coğrafiya üzrə elmlər doktoru alimlik dərəcəsini, 1969-cu ildə isə professor elmi adını almışdır. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

Akademik Budaq Budaqov əmək fəaliyyətinə 1955-ci ildə AEA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamış, baş elmi işçi, Landşaftşünaslıq şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, 1988-ci ildən ömrünün sonunadək isə institutun direktoru vəzifəsində işləmişdir.

Akademik Budaq Budaqov Azərbaycanda və ölkəmizin sərhədlərindən kənar da tanınmış coğrafiyaçı alimdir. O, Azərbaycanın müasir coğrafiyasının geomorfologiya, landşaftşünaslıq və toponimika elmi məktəblərinin banilərindən biridir. Onun elmi yaradıcılığı Azərbaycan ərazisinin geomorfologiyasının, landşaftının, yeni tektonik hərəkətlərinin, toponimikasının, ekologiyasının, dağdıcı təbii proseslərin tədqiqinə, ətraf mühitin qorunmasına, iri miqyaslı geomorfoloji xəritələrin tərtibinə, məktəb coğrafiyasının inkişafına həsr olunmuşdur.

Akademik Budaq Budaqov 1000-dən çox əsərin, o cümlədən məqalə və monoqrafiyaların müəllifidir. O, Azərbaycan elm tarixində ilk dəfə olaraq "Türk uluslarının yer yaddaşı", "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti", "Gürcüstanda olan türk toponimlərinin izahlı lüğəti", "Avrasiyanın türk toponimləri" kimi mühüm elmi əhəmiyyətə malik kitablar çap etdirmişdir.

Akademik Budaq Budaqov "Cənub-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası" adlı əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.M.Prjevalski adına Qızıl medalına layiq görülmüşdür.

Onun rəhbərliyi ilə 50-yə qədər coğrafiya üzrə elmlər namizədi və doktorları hazırlanmışdır.

Akademik Budaq Budaqov hazırkı MDB Dövlətlərarası Coğrafiya elminin fundamental problemləri şurasının üzvü, Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Məclisi yanında Toponimika Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin Prezidenti, Respublika Ağsaqqallar Şurasının sədri olmuşdur. SSRİ-Hindistan, SSRİ-Bolqarıstan, SSRİ-Fransa elmi simpoziumlarının təşkilatçılarından biri və Azərbaycan üzrə elmi rəhbəri olmuş, bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq miqyaslı elmi konfranslarda iştirak və məruzələrlə çıxış etmişdir.

Akademik Budaq Budaqov Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş, akademik Yusif Məmmədəliyev, akademik Həsən Əliyev, şair Məmməd Araz, mesenat Hacı Zeynalabdin Tağıyev adına mükafatlar almışdır. Ümumdünya Sülh Federasiyasının "Planetdə Sülh Naminə", Dinlərarası və Millətlərarası Federasiya tərəfindən "Dünya Səfiri" adına, "Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi" fəxri adına layiq görülmüşdür.

AMEA-nın həqiqi üzvü, coğrafiyaçı alim, akademik Budaq Budaqovun coğrafiya sahəsində xidmətlərini nəzərə alaraq və anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR**:

1. AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna (akademik Ramiz Məmmədov) tapşırılsın:
 - 1.1. Akademik Budaq Budaqovun anadan olmasının 90 illiyi ilə əlaqədar yubiley iclası keçirilsin;
 - 1.2. AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültələrinin tələbə-müəllim heyəti ilə görüş təşkil edilsin.
2. AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinə (Zülfüqar Fərzəliyev) tapşırılsın ki, akademik Budaq Budaqovun həyat və yaradıcılığına həsr olunmuş materialların mətbuatda işıqlandırılması təmin edilsin.
3. Qərarın icrasına nəzarət AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirova həvalə edilsin.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi

akademik Rasim Əliyev

